



AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ

Aktın növü	AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADI İNKİŞAF NAZİRLİYİ KOLLEGIYASININ QƏRARI
Qəbul edildiyi tarix	15.05.2013
Qeydiyyat nömrəsi	08
Adı	“Hüquqi və fiziki şəxslərin sənaye parkının rezidenti kimi qeydiyyatdan keçmək üçün təqdim etdikləri ərizənin forması və ona əlavə edilən sənədlərin siyahısı”nın, “Sənaye parkının qeydiyyat şəhadətnaməsinin forması”nın və “Sənaye parkının rezidentlərinin reyestrinin aparılması qaydası”nın təsdiq edilməsi haqqında
Rəsmi dərc edildiyi mənbə	
Qüvvəyə minmə tarixi	25.05.2013
Azərbaycan Respublikasının hüquqi təsnifatı üzrə indeks kodu	120.010.000
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi	15201305150008
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix	24.05.2013

“Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 24 aprel 2013-cü il tarixli, 865 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli, 363 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”nin 17-1.2-ci və 2006-cı il 28 fevral tarixli, 504 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi haqqında Əsasnamə”nin 4.7-ci və 5.11-ci bəndlərini rəhbər tutaraq Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin kollegiyası

qərara alır:

1. “Hüquqi və fiziki şəxslərin sənaye parkının rezidenti kimi qeydiyyatdan keçmək üçün təqdim etdikləri ərizənin forması və ona əlavə edilən sənədlərin siyahısı” təsdiq edilsin (əlavə olunur).
2. “Sənaye parkının qeydiyyat şəhadətnaməsinin forması” təsdiq edilsin (əlavə olunur).
3. “Sənaye parkının rezidentlərinin reyestrinin aparılması qaydası” təsdiq edilsin (əlavə olunur).
4. Hüquq şöbəsinin müdiri Anar Əliyevə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədi ilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsi üçün zəruri tədbirlər görülməsini təmin etsin.
5. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.
6. Kollegiyanın məsul katibi, Ümumi şöbənin müdiri Rövşən Ataşova tapşırılsın ki, bu Qərarın surətinin göndərilmə siyahısına uyğun çətdirilməsini təmin etsin.
7. Bu qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Əsas: Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin kollegiyasının 15.05.2013-cü il tarixli iclasının 8 nömrəli protokolu.

**Sədr,
İqtisadi inkişaf naziri**

Şahin Mustafayev

Azərbaycan Respublikası İqtisadi İnkişaf
Nazirliyinin kollegiyasının 2013-cü il 15 may
tarixli, 08 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Hüquqi və fiziki şəxslərin sənaye parkının rezidenti kimi qeydiyyatdan keçmək üçün təqdim etdikləri ərizənin forması və ona əlavə edilən sənədlərin siyahısı

_____ (sənaye parkının idarəedici təşkilatının adı)

Hüquqi və fiziki şəxslərin sənaye parkının rezidenti kimi qeydiyyatdan alınması üçün

ƏRİZƏ

1. Ərizəçi haqqında məlumatlar:

1.1. Hüquqi şəxsin tam adı / fiziki şəxsin soyadı, adı, atasının adı _____

1.2. Hüquqi (fiziki) şəxsin hüquqi (fəaliyyət) ünvanı _____

1.3. VÖEN və dövlət qeydiyyatına alındığı tarix _____

1.4. Əlaqə telefonu _____

1.5. İnternet ünvanı (vebsaytı) (əgər varsa) _____

1.6. Elektron poçtu (əgər varsa) _____

1.7. Hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin (təmsilçisinin):

1.7.1. soyadı, adı, atasının adı _____

1.7.2. ünvanı _____

1.7.3. əlaqə telefonu _____

1.7.4. elektron poçtu (əgər varsa) _____

1.7.5. şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi və sənədi verən orqanın adı _____

1.8. Fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi və sənədi verən orqanın adı _____

1.9. Hüquqi və fiziki şəxsin mövcud fəaliyyət növü _____
(istehsal edilən məhsullar, göstərilən xidmətlər və s.)

1.10. Hüquqi və fiziki şəxsin sənaye parkında məşğul olmaq istədiyi sahibkarlıq fəaliyyəti növü üçün xüsusi razılığın (lisenziyanın) və icazə xarakterli digər sənədlərin (əgər varsa):

1.10.1. adı və fəaliyyət növü _____

1.10.2. verilmə tarixi və nömrəsi _____

1.10.3. müddəti (başlama və başa çatma tarixləri göstərməklə) _____

1.11. Hüquqi şəxsin hər bir təsisçisinin (iştirakçısının):

1.11.1. tam adı (hüquqi şəxsdirsə) _____

1.11.2. soyadı, adı, atasının adı (fiziki şəxsdirsə) _____

1.11.3. hüquqi ünvanı / yaşayış yeri _____

1.11.4. qeydiyyatı haqqında məlumat _____

2. Sənaye parkında nəzərdə tutulan ərazinin göstəriciləri:

2.1. Ümumi sahə (m²) _____ 2.2. Bina (m²) _____

2.3. Əsas istehsalat sahəsi (m²) _____ 2.4. Ofis (m²) _____

2.5. Anbar (m²) və (m³) _____ 2.6. Yardımcı sahə (m²) _____

2.7. Laboratoriya (m²) _____ 2.8. Digər _____

3. Sənaye parkında nəzərdə tutulan istehsalat tələbatı:

3.1. Təbii qaz (m³/il) _____ 3.2. İcməli su (m³/il) _____

- 3.3. Texniki su (m³/il) _____ 3.4. Tullantı suyu (m³/il) _____
3.5. Elektrik enerjisi (kVt/s il) _____ 3.6. Kanalizasiya (m³/il) _____
3.7. Elektrik enerjisinə tələb olunan maksimal güc (kVt) _____
3.8. Digər _____

4. Sənaye parkında nəzərdə tutulan tullantıların ətraf mühitə təsiri:

- 4.1. CO (ton/il) _____ 4.2. CO₂ (ton/il) _____
4.3. NO_x (ton/il) _____ 4.4. SO₂ (ton/il) _____
4.5. SO (ton/il) _____ 4.6. Digər _____

5. Sənaye parkında nəzərdə tutulan fiziki çirklənmə:

- 5.1. Vibrasiya (Hz/il) _____ 5.2. Səs-küy (dB/il) _____
5.3. Elektromaqnit şüalar (Tl/il) _____ 5.4. Radiasiya (mCR/il) _____
5.5. Sənaye tullantıları (ton/il) _____ 5.6. Digər _____

6. İnvestisiya layihəsi üzrə məlumatlar:

- 6.1. İnvestisiya layihəsinin adı _____
6.2. İstehsal olunacaq məhsul, görülməli iş və xidmətlər _____
6.3. İnvestisiyanın mənbəyi _____
6.4. İnvestisiyanın həcmi _____
6.5. Layihənin nəzərdə tutulan başlanma tarixi _____
6.6. Layihənin müddəti _____
6.7. Yaradılacaq yeni iş yerlərinin növü və sayı _____
6.8. Layihənin qısa təsviri _____

Xahiş edirəm _____
(hüquqi şəxsin tam adı / fiziki şəxsin soyadı, adı, atasının adı)

_____ rezidenti kimi qeydiyyatı alınız.
(sənaye parkının adı)

Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

Sıra - si	Sənədlərin adı	Nüsxələrin sayı	Vərəqlərin sayı	Qeyd
1.	H ü q u q i şəxslərin dövlət reyestrindən çıxarışın surəti (ərizəçi hüquqi şəxs olduqda)			
2.	H ü q u q i şəxsin səlahiyyətli nümayəndəsinin (təmsilçisinin) şəxsiyyətini təsdiq edən sənədin surəti (ərizəçi hüquqi şəxs olduqda)			
3.	Fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin və vergi uçotuna alınması haqqında şəhadətnamənin surəti (ərizəçi fiziki şəxs olduqda)			
4.	Hüquqi şəxsin nizamnaməsinin surəti (ərizəçi hüquqi şəxs olduqda)			
5.	İnvestisiya layihəsi (biznes plan)			

6.	Hüquqi və fiziki şəxs sənaye parkında məşğul olmaq istədiyi sahibkarlıq fəaliyyəti üçün xüsusi razılığın (lisenziyanın) və icazə xarakterli digər sənədlərin surətləri (əgər ərizədə göstərilibsə)			
7. ^[1]	<i>İnvestisiya layihəsinin yerinə yetirilməsinə dair bank qərantiyası</i>			

Ərizənin doldurulduğu tarix _____
(gün, ay, il)


Hüquqi şəxs səlahiyyətli nümayəndəsinin (təmsilçisinin) / fiziki şəxsin imzası _____
(imza)

M.Y.

Azərbaycan Respublikası İqtisadi İnkişaf
Nazirliyinin Kollegiyasının 2013-cü il 15 may
tarixli, 08 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Forma

Üz tərəfi


<hr/> (sənaye parkının idarəedici təşkilatının adı)
<hr/> (sənaye parkının adı)
QEYDİYYAT ŞƏHADƏTNAMƏSİ
QEYDİYYAT -si _____

Arxa tərəfi

<hr/> (hüquqi şəxs tam adı / fiziki şəxs soyadı, adı, atasının adı)
Qeydiyyatata alındığı tarix: _____
Əsas: _____ tarixli (sənaye parkının idarəedici təşkilatının adı)
_____ nömrəli qərarı.
<hr/> (məsul şəxs vəzifəsi) (imzası) (adı, soyadı)
M.Y.

Sənaye parkının rezidentlərinin reyestrinin aparılması qaydası

1. Ümumi müddəalar

1.1. “Sənaye parkının rezidentlərinin reyestrinin aparılması qaydası” “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 aprel tarixli, 865 nömrəli Fərmanının 3.1-ci bəndinə əsasən hazırlanmışdır və sənaye parkının rezidentlərinin reyestrinin aparılması qaydasını müəyyən edir.

1.2. Sənaye parkının rezidentlərinin reyestri (bundan sonra – reyestr) idarəedici təşkilat tərəfindən aparılır.

1.3. Reyestr informasiya ehtiyatıdır, onun istifadəsi və mühafizəsi idarəedici təşkilat tərəfindən təmin edilir.

2. Reyestrin aparılması

2.1. Reyestr təqvim illərinə əsasən və hər sənaye parkı üzrə ayrıca aparılır.

2.2. Reyestr kağız (reyestr kitabı) və elektron formada tərtib edilir və Azərbaycan dilində aparılır. Kağız və elektron daşıyıcılarda qeydlər arasında uyğunsuzluq olduqda, kağız daşıyıcılar üzərində olan qeydlərə üstünlük verilir.

2.3. Reyestr kitabı qaytanlanır, idarəedici təşkilatın səlahiyyətli vəzifəli şəxsi tərəfindən imzalanır və möhürlənir.

2.4. Reyestrin elektron formada tərtib edilməsi təşkilati, metodoloji və texniki proqram prinsiplərinin tətbiqinə əsaslanmaqla dövlətin digər informasiya sistemləri və şəbəkələri ilə onun qarşılıqlı əlaqədə fəaliyyət göstərməsini təmin edir.

2.5. Reyestr aşağıdakılardan ibarətdir:

2.5.1. rezident olan hüquqi şəxslər barədə məlumatlar;

2.5.2. rezident olan fiziki şəxslər barədə məlumatlar;

2.5.3. rezidentin qeydiyyatı və ləğvi barədə məlumatlar;

2.5.4. reyestrə daxil edilmiş məlumatlarda dəyişikliklər;

2.5.5. sənaye parkında qeydiyyata alınmaq üçün təqdim edilmiş sənədlər.

2.6. Reyestrə aşağıdakı məlumatlar daxil edilir:

2.6.1. hüquqi şəxs olan rezidentin tam adı və təşkilati-hüquqi forması;

2.6.2. fiziki şəxs olan rezidentin soyadı, adı və atasının adı;

2.6.3. rezidentin hüquqi (fəaliyyət) ünvanı;

2.6.4. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;

2.6.5. hüquqi şəxs olan rezidentin hər bir təsisçisinin (iştirakçısının):

2.6.5.1. tam adı (hüquqi şəxsdirsə);

2.6.5.2. soyadı, adı və atasının adı (fiziki şəxsdirsə);

2.6.5.3. hüquqi ünvanı / yaşayış yeri;

2.6.5.4. dövlət qeydiyyatı haqqında məlumatlar;

2.6.6. hüquqi şəxs olan rezidentin səlahiyyətli nümayəndəsinin (təmsilçisinin) soyadı, adı, atasının adı və ünvanı;

2.6.7. rezidentin sənaye parkında qeydiyyata alınması və qeydiyyatının ləğvi haqqında qərarın tarixi və nömrəsi.

2.7. İdarəedici təşkilat hüquqi və fiziki şəxsin sənaye parkının rezidenti kimi qeydiyyata alınması və ya qeydiyyatının ləğvi haqqında qərar qəbul etdikdən beş iş günündən gec olmayaraq reyestrə məlumatları daxil edir.

2.8. Sənaye parkının rezidentinə vahid və təkrar olunmaz 11 rəqəmdən ibarət qeydiyyat nömrəsi verilir. Qeydiyyat nömrəsindəki ilk üç rəqəm rezidentin reyestrdəki sıra nömrəsini, növbəti iki rəqəm rezidentin sənaye parkında qeydiyyata alındığı ilin son iki rəqəmini, növbəti altı rəqəm isə vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin üçüncü-səkkizinci rəqəmlərini göstərir. Qeydiyyat nömrəsi reyestrə, sənaye parkının qeydiyyat şəhadətnaməsində və reyestrə çıxarışda əks olunur.

2.9. Sənaye parkının rezidentinin qeydiyyatı ləğv edildikdə onun qeydiyyat nömrəsi silinmir, başqasına verilmir və bu barədə reyestrə qeyd aparılır.

2.10. Reyestrə daxil edilən məlumatlarda dəyişikliklər baş verdikdə sənaye parkının rezidenti bu barədə idarəedici təşkilata məlumat verməlidir. Məlumat daxil olduqdan sonra beş iş günündən gec olmayaraq idarəedici təşkilat tərəfindən reyestrə müvafiq dəyişikliklər daxil edilməlidir.

2.11. Reyestr məlumatlarındakı dəyişikliklərlə bağlı reyestr kitabında qeydlər aparılarkən ilkin məlumatlara, habelə həmin məlumatlarla əlaqəli digər dəyişikliklərə sıra nömrəsinə uyğun istinadlar edilir.

2.12. Reyestrə dəyişiklik edilərkən, o cümlədən rezident olan hüquqi şəxsin adı, təşkilati-hüquqi

formasını, rezident olan fiziki şəxsin soyadı, adı və atasının adı dəyişdikdə qeydiyyat nömrəsi dəyişilmir.

2.13. Reyestrə məlumatlar daxil edildikdən, sənaye parkının rezidentinə qeydiyyat şəhadətnaməsi verildikdən və rezidentin sənaye parkında qeydiyyatının ləğvi barədə qərar qəbul edildikdən sonra idarəedici təşkilat iki iş günü ərzində bu barədə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə, Azərbaycan Respublikasının Vergilər Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə rəsmi məlumat təqdim etməlidir.^[2]

2.14. Hüquqi və fiziki şəxslərin sənaye parkında qeydiyyata alınması və qeydiyyatının ləğvi barədə məlumat idarəedici təşkilatın internet informasiya ehtiyatında açıqlanır.

3. Reyestrədən istifadə

3.1. Sənaye parkının rezidenti özü barəsində reyestrəki məlumatlarla tanış olmaq, reyestrədən çıxarışı və sənaye parkında qeydiyyata alınmaq üçün təqdim etdiyi sənədlərin surətlərini almaq hüququna malikdir.

3.2. Reyestrədən çıxarış idarəedici təşkilatın səlahiyyətli vəzifəli şəxsinin imzası ilə verilir və möhürlə təsdiq edilir.

3.3. Reyestrədən çıxarış “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sorğu əsasında üçüncü şəxslərə də verilir. Bu halda reyestrədən çıxarılda əks olunan məlumatlar (rezident olan hüquqi şəxsin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) sorğuya uyğun verilir.

4. Reyestrə daxil edilən məlumatların saxlanması

Reyestr məlumatlarını əks etdirən və sənaye parkında qeydiyyata alınmaq üçün təqdim edilən sənədlər, o cümlədən sənaye parkının qeydiyyat şəhadətnaməsi və reyestrədən çıxarış “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq saxlanılmaq üçün arxivə verilir.

[İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI](#)

1. [15 iyul 2014-cü il tarixli 5 nömrəli](#) Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Kollegiyasının Qərarı (**Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201407150005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 iyul 2014-cü il**)
2. [28 iyun 2016-cı il tarixli 6 nömrəli](#) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (**Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201606280006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 13 iyul 2016-cı il**)
3. [16 sentyabr 2020-ci il tarixli 6 nömrəli](#) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (**Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202009161006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 sentyabr 2020-ci il**)

[QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI](#)

^[1] [16 sentyabr 2020-ci il tarixli 6 nömrəli](#) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (**Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202009161006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 sentyabr 2020-ci il**) ilə “Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:” bəlməsində cədvələ yeni məzmununda 7-ci hissə əlavə edilmişdir.

^[2] [15 iyul 2014-cü il tarixli 5 nömrəli](#) Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Kollegiyasının Qərarı (**Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201407150005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 iyul 2014-cü il**) ilə “Sənaye parkının rezidentlərinin reyestrinin aparılması qaydası”nın 2.13-cü bəndində “**İqtisadi İnkışaf**” sözləri “**İqtisadiyyat və Sənaye**” sözləri ilə əvəz edilmişdir.

[28 iyun 2016-cı il tarixli 6 nömrəli](#) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (**Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201606280006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 13 iyul 2016-cı il**) ilə “Sənaye parkının rezidentlərinin reyestrinin aparılması qaydası”nın 2.13-cü bəndindən “**və Sənaye**” sözləri çıxarılmışdır.